

Xalq yaziçisi Elçinim

"MÜASIRLIK VƏ ADABIYYATIMIZIN PROBLEMLƏRİ"

MÖVZUSUNDA TADBIR KEÇİRİLD

6 OKTYABR
15:00-15:45



Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində 8-ci Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xalq yazıçısı Elçinlə "Müasirlik və ədəbiyyatımızın problemləri" mövzusunda tödbi keçirildi. Qonaqları salamlayan Elçin əvvəl ədəbiyyat, onun çağdaş durumu haqqında geniş çıxış etdi. "Şorq-Qorb" noşriyyatının İlyas Əfəndiyevdən bəhs edən kitab çap etməsindən dəmişən Elçin bu kitabı yalnız İlyas Əfəndiyevdən deyil, onun mühitindən Sovet dövrü ədəbi prosesindən bəhs etdiyiindən vurğuladı.

Bugünkü dövr odabiyyatının problemlerinden danişan Xalq yazarı bildirdi ki, odabiyyatın predmetini insan, onun hissleri, düşüncesi ve daxili alımı təşkil edir. Odabiyyatın ananın balaya laylasından yaranıb, bədövrdən etibarən yaranan odabiyyatda əsər mövzu insandır. Fikrimizcə, çağdaş dövr odabiyyatının əsas problemi ondan ibarətdir ki, onda insanın xislotinin dörənliliklərinə emal bilmək imkanı çatışdır.

Sonra dinlöyicilərin suallarına cavab verən Xalq yazıçısı müxtəlif yaradıcılıq məsələlərinə toxundu. Çağdaş dramaturgiyanın durumu, onun problemləri haqqında məlumat verərək Rus Dram Teatrı və Azərbaycan Akademik Milli Dram Teatrına tödəm etdiyi yeni dram əsərlərindən bəhs etdi. "Mirzə Fətəli Axundov öz pyeslərini qələmə alanda dramaturgiya yox idi və ilk dəfə o, dramaturgiyanın əsasını qoymuşdur. Teatrin inkişafını təmin etmək üçün gərək keyfiyyətli dram əsərləri ərsəyə gölsin", - deyən yazıçı töv süflə bildirdi ki, müasir dövrdə dram əsərləri yaranısa da onlar sohnəyə qoyulmur. Dramaturgiyanın inkişafı üçün mühit yoxdur, gənc pyes müəlliflərini stimullaşdırmaq üçün heç bir tədbir görülmür.

Elçin daha sonra pocziyanın problemlerini nozor yetirdi. Qeyd etdi ki, "pocziyamızda inkişaf daha güclüdür. Nəşr və dramaturgiya haqqında cyni sözü deyə bilmirik. İstedadlı gənclər çoxdur, ancaq bu istedadı üzə çıxarmaq lazımdır. Dünya Görüşünün artırılması, güclü mütələq istedadının inkişaf etdirilməsinə kömək etməlidir. Mövzu özü janrı tapmalıdır. Çox vaxt müəlliflər əsərin formasını özlorı adlandırır. Posmodernist üslubda əsərin yazıldığını qeyd edirlər. Ancaq bunu müəllif yox, oxucu, tənqidçi təyin etməlidir".

Ödəbiyyatı "canlı orqanızm" adlandıran Elçin qeyd etdi ki, ödəbiyyat fərqli-fərqli dövrlərdə gah inkişaf edir, gah onda müøy-yən durğunluq müşahidə edilir. O, çağdaş dövrə roman janrında xüsusi diqqət çəkən, seçilən romanın olmadığını vurğuladı.

Xalq yazılıcısı öz çıkışında Azərbaycanda uşaq ədəbiyyatının müasir durumuna dətxandı. Bildirdi ki, "müasir dövrə bu sahədə də vəziyyət istədiyimiz səviyyədə deyil. Halbuki Abdulla Şaiq, Abbas Səhhət, Mirmehdi Seyidzadə, Teymur Elçin, Mikayıll Rzaquluzadə bə sahədə ən yaxşı yanan sənətkarlar olmuşlar.

Çağdaş dövrde iso teknoloji yüksək sürətlə inkişaf edib. Rəqəmsallıq dünyamı döyişmiş, yeni bir sivilizasiya yaranmışdır. Rəqəmsallıq böyük bir mərhələyə keçid deməkdir. Bu iso kitab çapının 20-30 ildən sonra olmamasına görətir çıxara bilor".
Görüş cərsiqlik fikir mübadiləsi, sonat

Görüş qarşılıqlı ikişir mübadiləsi, sonrakı səhəbotləri əsnasında davam etdi və sonda Xalq yazıçısı bütün iştirakçılara töşəkkürünü bildirdi.

